



AZƏRBAYCAN RESPUBLİKASI
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
12.09 2022-ci il tarixli F-31 №- li əmri ilə
təsdiq edilmişdir.



“Kompüter şəbəkə inzibatçısı”

peşə hazırlığı üzrə səriştəəsaslı modul tipli

Təhsil Proqramı (Kurikulum)

Bakı – 2022

Mündəricat

1. Terminlər, simvollar və ixtisarlar.....	3
2. Ümumi Məlumat.....	4
3. Peşənin (ixtisasın) xüsusiyyəti və təsviri	6
4. Vəzifə və funksiyalar	7
5. Tələb olunan bilik və bacarıqlar, müstəqillik və məsuliyyət səviyyəsi.....	8
6. Tədris planı (modul strukturu)	9
7. Modul spesifikasiyası	11
8. Attestasiya və qiymətləndirmə	14
9. Tədris edəcək pedaqoji heyətə qoyulan tələblər	15
10. Tövsiyə edilən dərslik və avadanlıq siyahısı	16



1. Terminlər, simvollar və ixtisarlar

Peşə standartı – konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur;

Sertifikat – müəyyən istiqamət üzrə təlim nəticələrinin əldə edilməsini təsdiq edən sənəd;

Bacarıq – tapşırıqların yerinə yetirilməsi və problemlərin həll edilməsi üçün biliklərin tətbiqini və təcrübənin istifadəsini özündə birləşdirir. Bacarıq minimal vaxt və enerji (və ya hər ikisini) sərf etməklə, əvvəlcədən müəyyən edilmiş nəticələrin əldə olunmasına yönəldilmiş xüsusiyyətdir.

Bilik – təlim (öyrənmə) prosesi vasitəsilə informasiyanın mənimşənilməsinin nəticəsidir. Bilik fəaliyyət və ya təhsil sahəsi ilə bağlı fakt, prinsip, nəzəriyyə və praktikanın əsasını təşkil edir.

Kompetensiya (səriştə) – şəxsin müvafiq bilik, bacarıq və yanaşmadan istifadə edərək, fəaliyyəti peşəkar mühitdə tələb olunan standartlara uyğun icraetmə bacarığıdır;

Təlimin nəticəsi – təhsilalanın nələri bildiyini, mənimşədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir;

Qiymətləndirmə meyarları – tədris kursu və ya modulu çərçivəsində nəzərdə tutulan təlim nəticələrini təhsilalan tərəfindən hansı səviyyədə mənimşənilməsini müəyyən etmək məqsədi ilə qiymətləndirən tərəfindən istifadə olunan ölçü vahidləridir;

2. Ümumi Məlumat

Bu təhsil programı təhsilalanların müvafiq sahə üzrə bilik, bacarıq və vərdişlərə yiylənmələrinə imkan yaratmaqla onları ictimai həyat və səmərəli əmək fəaliyyətinə hazırlayacaq. Programı uğurla başa vuran təhsilalanlar müasir əmək bazarında işcidən tələb olunan və işegötürənlər tərəfindən müəyyən edilən səriştələrə yiylənəcəklər.

Təhsil programı Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”, “Peşə təhsilinin dövlət standartları”nın tələblərinə uyğun hazırlanmışdır.

Təhsil programının (kurikulumun) məqsədi təhsilalanları müvafiq ixtisas üzrə peşə fəaliyyəti üçün tələb olunan nəzəri və praktiki bilik və bacarıqların aşilanmasıdır. Programda verilən saatların miqdardından asılı olaraq təhsilverənlər mövzuların ardıcılığının seçimində və onlara ayrılan saatların bölgüsündə sərbəstdirlər. Təhsilalanların hazırlıq səviyyələrindən və maraq dairələrindən asılı olaraq mövzuların təlim ardıcılığını dəyişdirilə və onlara ayrılan saatların ümumi miqdarı saxlamaqla mövzular üzrə bölgüsü dəyişdirilə bilər.

Təsnifat üzrə ixtisasın şifri (kodu):	030219
İxtisasın adı:	Kompüter şəbəkə inzibatçısı
Məşğulluq təsnifatında kodu:	2522 / 3513
İqtisadiyyatın əhatə olunan sahələri:	İnformasiya-kommunikasiya texnologiyaları və rabitə
Qəbul tələbləri:	<p>Tam orta təhsil</p> <ul style="list-style-type: none">Dil bilikləri: İngilis dili (baza (elementary) səviyyə)Komputer bilikləri: MS Windows 7, 8, 10 quraşdırılması və sazlanması, Remote-tool ilə tanışlıqlarının olması
Peşə üçün spesifik tələblər:	
Təhsil müddəti:	48 saat
Kursun məzmunun ümumi təsviri:	İdarə və təşkilatlarda İnformasiya Texnologiyaları



üzrə istifadə edilən şəbəkə infrastrukturunun inzibatçılığı tədris edilir. Bu təlimdə müxtəlif ölçülü şəbəkələrin planlaşdırılması, avadanlıqların quraşdırılması və şəbəkənin yaradılması, həmçinin şəbəkə təhlükəsizliyinin təminini öyrədiləcək.



3. Peşənin (ixtisasın) xüsusiyyəti və təsviri

Kompüter şəbəkə inzibatçılığı programında müəssisə və təşkilatlarda İnformasiya Texnologiyaları üzrə istifadə edilən şəbəkə infrastrukturunun inzibatçılığı tədris edilir. Bu təlimdə təlimdə tələbə müxtəlif ölçülü şəbəkələrin qurulmasının planlaşdırılması, şəbəkə qurulması üçün avadanlıqların seçilməsi, quraşdırılması və şəbəkənin yaradılması, həmçinin şəbəkə təhlükəsizliyinin təmini kimi tapşırıqların icrasını həyata keçirməyi bacaracaqdır.

Məşgulluq imkanları:

Təhsilini başa vurduqdan sonra məzun müxtəlif müəssisə və təşkilatlarda, İT həllər təklif edən şirkətlərdə şəbəkə inzibatçılığı və müxtəlif sazlamalar üzrə işlərin icrası üzrə çalışma biləcəkdir. Müvafiq təcrübə, bacarıq və təhsil əldə etdikdən sonra rəhbər və daha yüksək texniki vəzifələrə yüksəlmək imkanları var.

4. Vəzifə və funksiyalar

“Kompüter şəbəkə inzibatçılığı” programını bitirən məzun çalışdığı müəssisə və təşkilatlarda aşağıdakı vəzifə və funksiyaların icrasını həyata keçirə biləcəkdi:

- A. Müxtəlif növ kiçik və orta şəbəkələrin planlanması;
- B. L2 səviyyəli şəbəkə avadanlıqlarının quraşdırılması və sazlanması;
- C. L3 avadanlıqlar vasitəsilə müxtəlif tip və zonalarda yerləşən şəbəkələr arasında əlaqələrin yaradılması;
- D. Şəbəkə nod-larının internetə çıxışının təminini;
- E. Müxtəlif şəbəkələr arasında dinamik əlaqənin yaradılması;
- F. Şəbəkəyə aid olan resursların qorunması və təhlükəsizliyinin təmin edilməsi;
- G. Internet və digər tip açıq xətlər arası təhlükəsiz məlumat çatdırılma kanalının (VPN) yaradılması.

5. Tələb olunan bilik və bacarıqlar, müstəqillik və məsuliyyət səviyyəsi

“Kompüter şəbəkə inzibatçılığı” programının tədrisi müdavimlərə aşağıdakı səriştələrin əldə edilməsini təmin edəcəkdir.

- S01. Yeni yaradılacaq və ya mövcud şəbəkə infrastrukturunun analizi, yaradılması və ya təkmilləşdirilməsi;
- S02. Şəbəkədə mövcud və ya yeni switch-lərin sazlanması;
- S03. Router-lardan istifadə edərək müxtəlif obyektlərin (nazirliklər, banklar, iri təşkilatlar) filialları ilə əlaqənin yaradılması;
- S04. NAT, SNAT, DNAT texnologiyalarından istifadə edərək lokal şəbəkə daxilində olan resursların qlobal şəbəkədən müraciətlərinin mümkünlüyünü təmin etmək;
- S05. RİP, EIGRP, OSPF, BGP kimi dinami routing protokollardan istifadə edərək şəbəkədə dinamikliyin yaradılması. Bu, şəbəkədə hər hansı xəttin kəsilməsi nəticəsində yaranacaq problemlərin qarşısını almaq üçün görüləcək tədbirlərdən biridir;
- S06. Access List-lərin başa düşülməsi və yazılması. Access Listlərdən istifadə edərək şəbəkə resurslarının təhlüksizliyini təmin etmək və məlumat sızıntısının qarşısını almaq;
- S07. VPN texnologiyaları barədə məlumatlı olmaq. İPSEC və OpenVPN kimi təhlükəsiz kanalları yarada bilmək.

Vəzifə və səriştə matrixi

Vəzifə / Səriştə	S01	S02	S03	S04	S05	S06	S07
A	X						
B		X					
C			X				
D				X			
E					X		
F						X	
G							X




6. Tədris planı (modul strukturu)

Təhsil müddəti: 60 saat (2.5 ay)						
İxtisas: Kompüter sistem inzibatçısı						
№	Modullar/Fənlər	Saatların miqdarı	Kurs üzrə həftəlik saatların miqdarı			
			Həftələr			
			5	5	1	
1	Şəbəkə, onun elementləri və topologiyaları	16	2	1		
2	Şəbəkə avadanlıqlarının idarə edilməsi və şəbəkələrin yaradılması	20	2	2		
3	Static and Dynamic Routing	8	1	1		
4	Şəbəkə təhlükəsizliyi	16	2	1		
	İmtahan					2
	Yekun: Tələbələrin məcburi dərs yükü	60	7	5		

Modulların tədrisi ilə əldə ediləcək ümumi təlim nəticələri:

Modul	Təlim nəticələri			Dərs saatı	
	Bacarıq	Bilik	nəzəri	praktiki	
Şəbəkə, onun elementləri və topologiyaları	- Yeni yaradılacaq şəbəkəyə uyğun topologiyanın yaradılmasını bacarmaq.	- Şəbəkədə istifadə edilən avadanlıqlar haqqında ümumi anlayışların olması və onların istifadə sahələrini bilmək.	8	8	
Şəbəkə avadanlıqlarının idarə edilməsi və şəbəkələrin yaradılması	- Şəbəkə avadanlıqlarının administrasiya panelinə daxil edilməsini bacarmaq. - Şəbəkələrin ayrılmasını bacarmaq. - Müxtəlif şəbəkələrin eyni	- Şəbəkə avadanlıqların idarə edilməsi və monitoringi barədə məlumatlı olmaq. - VLAN və TRUNK anlayışlarını bilmək. - Vlan ilə ayrılmış	10	10	



	xətt üstündə izolə edilmiş şəkildə ötürülməsini bacarmaq.	şəbəkələr arası əlaqənin yaradılmasını bilmək.		
Static and Dynamic Routing	<ul style="list-style-type: none"> - Müxtəlif ölçülü şəbəkələrdə məlumatın müxtəlif regionlarda yerləşən filiallara çatdırılmasını bacarmaq. - Şəbəkədə məlumat axınının dinamikliyinin təmin etməyi bacarmaq. 	<ul style="list-style-type: none"> - Routing üsul və protokolları üzrə biliklərin olması. 	4	4
Şəbəkə təhlükəsizliyi	<ul style="list-style-type: none"> - Məlumat təhlükəsizliyinin qarşısını almaq məqsədi üçün müvafiq tədbirlərin görülməsini bacarmaq. - Access Listlərin tərtib edilməsini bacarmaq. - Lokal istifadəçi və ya resursların INTERNET şəbəkəsinə çıxardılmasını bacarmaq. - Şəbəkə IP-lərinin adresinin təyin olunmasını bacarmaq. - Site-to-Site VPN-nin qurulmasını bacarmaq. - Console, Telnet və SSH qoşuntularının qorunmasını bacarmaq. - Switch portallarına Mac security-nin qoyulmasını bacarmaq. 	<ul style="list-style-type: none"> - Məlumat axının istiqamətini, protokolları və portların qavranılmasını bilmək. - Private şəbəkənin Qlobal şəbəkəyə və ya 1 İP dən çıxardılması metodologiyasını bilmək. - VPN texnologiyası ilə iş prinsipini bilmək. - Console, Telnet və SSH qoşulma üsullarını bilmək. 	8	8
CƏMİ:			30	30



7. Modul spesifikasiyası

Tədrisi nəzərdə tutulan modulların təlim nəticələri və məzmun olaraq təsviri.

Modulun adı:	Şəbəkə, onun elementləri və topologiyaları
Modulun tədris saati:	16 saat
Modulun ümumi məqsədi:	Bu modulu tamamladıqdan sonra məzun şəbəkələr və onu təşkil edən komponentlər, həmcinin şəbəkə topologiyası üzrə biliklər əldə etmiş olacaqdır.
Təlim nəticəsi	Mövzu planı
OSI modeli, Mac address, IP	<ul style="list-style-type: none"> • OSI modeli və səviyyələri • Mac Address • İP texnologiyası • Praktiki məşğələ: Server və PC lərdə mac adresin öyrənilmesi və IP sazlanması
Şəbəkə topologiyaları	<ul style="list-style-type: none"> • Şəbəkə topologiyaları və növləri • Mesh (Qarışığı) • Star (Ulduz) • Bus (Şin) • Ring (Halqavari) • Hybrid (Hibrid) • Praktiki məşğələ: PacketTracer programı ilə tanışlıq və topologiyaların qurulması
Ethernet kabellərinin başlıqları, vurulması və sadə Subneting	<ul style="list-style-type: none"> • Ethernet kabellərinin vurulma standartları və istifadə mühitləri • İP adreslərin şəbəkədə paylanması • Praktiki məşğələ: Ethernet kabellerinin başlıqlarının vurulması • Praktiki məşğələ: PacketTracer program təminatında kiçik şəbəkənin qurulması və PING ilə yoxlanılması

Modulun adı:	Şəbəkə avadanlıqlarının idarə edilməsi və şəbəkələrin yaradılması
Modulun tədris saati:	20 saat
Modulun ümumi məqsədi:	Bu modulu tamamladıqdan sonra məzun şəbəkə avadanlıqları, onların sazlanması və idarə edilməsi üzrə bacarıqlara yiyələnəcəkdir.
Təlim nəticəsi	Mövzu planı
Switch, Router və Modem avadanlıqları ilə tanışlıq və idarə edilməsi. Unudulmuş şifrənin bərpa edilməsi.	<ul style="list-style-type: none"> • Switch – fiziki tanışlıq, funksionallılıqları • Router – fiziki tanışlıq, funksionallılıqları • Modem – fiziki tanışlıq, funksionallılıqları • AccessPoint – fiziki tanışlıq, funksionallılıqları • Console kabel vasitəsilə administrasiya panelinə daxil

	<ul style="list-style-type: none"> olma • Unudulmuş şifrənin bərpası
Şəbəkələrdə İP adreslərin paylanması metodologiyası və Subneting	<ul style="list-style-type: none"> • İP addreslərin class-ları • CİDR • MASK hesablanması • İstifadə edilə biləcək iplərin sayının tapılması • İP Calculator • Praktiki məşğələ: Verilmiş şəbəkə ünvanlarında istifadə edilə biləcək İP-lərin sayının tapılması
Brodcast Domain, VLAN, DHCP, DNS	<ul style="list-style-type: none"> • Şəbəkədə məlumat sahibinin axtarışı • Avadanlıqların sayından asılı olmayaraq Multi İzolə edilmiş şəbəkələrin qurulması • Şəbəkədə İP ünvanlarının avtomatik paylanması (DHCP) • Şəbəkədə domen adlarının ip addreslərə çevrilməsi (DNS) • Praktiki məşğələ: PacketTracert ilə şəbəkənin qurulması və şəbəkə elementlərinə ip addreslərin avtomatik paylanması
TRUNK, VTP Domen	<ul style="list-style-type: none"> • Trafikin taqlanması 1 xətt üzərində multi şəbəkələrin ötürülməsi • VLANların dinamik paylanması • Praktiki məşğələ: TRUNK portları sazlamaq • Praktiki məşğələ: VTP Domeninin qaldırılması
İnterVlan routing, SubInterface	<ul style="list-style-type: none"> • L2 və L3 avadanlıqlarda İP addreslərin verilməsi • SVI • SubInterface • Router-ə qoşulmuş şəbəkələrin bir-birinə tanımlanması • Praktiki məşğələ: SVI və SubInterface-lərin sazlanması

Modulun adı:	Static and Dynamic Routing
Modulun tədris saatı:	8 saat
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra məzun static və dinamik routerlərin yazılıması və saxlanması üzrə bacarıqlar əldə edəcəkdir.	
Təlim nəticəsi	Mövzu planı
Static Routing	<ul style="list-style-type: none"> • Müxtəlif şəbəkələrin resurlarına müraciətin təşkili • L3 avadanlıqlarda static route-lərin yazılıma metodologiyası • Praktiki məşğələ: 3 fərqli şəbəkənin static-route ilə müraciətin mümkünlüyü (PacketTracer)
Dynamic Routing (RİP və EİGRP)	<ul style="list-style-type: none"> • Dinamik routing haqqında ilkin anlayış • Delivery modes • Routing Cədvəli

	<p>RIPv1 və RIPv2 (Metodologiya, Sazlanma, Hop-ların hesablanması)</p> <ul style="list-style-type: none"> • EIGRP (Metodologiya, Sazlanma) • Praktiki məşğələ: 3 fərqli şəbəkənin RIPv1 və EIGRP ilə müraciətin mümkünluğu (PacketTracer)
Dinamic Routing (OSPF və BGP)	<ul style="list-style-type: none"> • OSPF (Metodologiya, Sazlanma, Hop-ların hesablanması) • BGP (Metodologiya, Sazlanma) <p>Praktiki məşğələ: 3 fərqli şəbəkənin OSPF və BGP ilə müraciətin mümkünluğu (PacketTracer)</p>

Modulun adı:	Şəbəkə təhlükəsizliyi
Modulun tədris saatı:	16 saat
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra məzun şəbəkə və şəbəkə avadanlıqlarının təhlükəsizliyi üzrə tədbirlərin icras üzrə bacarıqlara yiyələnəcəkdir.	
Təlim nəticəsi	Mövzu planı
Təhlükəsizlik tədbirləri. Access List	<ul style="list-style-type: none"> • Protokol və Portların izahı • Access List (Metodologiya, Sazlanma, Oxuma) • Praktiki məşğələ: Eyni daxili resursa bir şəbəkənin limitli, digərinin isə limitsiz müraciətin təminini.
PAT və NAT texnologiyası, SNAT, DNAT	<ul style="list-style-type: none"> • Şəbəkə resurlarının (Webserver, Email server və s.) təhlükəsiz qlobal şəbəkəyə çıxardılması • Static Nat • Dynamic Nat • Praktiki məşğələ: PAT, SNAT, DNAT texnologiyasından istifadə edərək resurlara təhlükəsiz müraciətin təşkili.
VPN (Virtual Private Network) tipləri	<ul style="list-style-type: none"> • Site-to-Site • Client-to-Site • VPN Protokolları • IPsec • PPTP • L2TP • SSL VPN <p>Praktiki məşğələ: Site-to-Site VPN -in qurulması</p>
Şəbəkə avadanlıqlarının təhlükəsizliyi	<ul style="list-style-type: none"> • L2 və L3 avadanlıqlara şifrənin qoyulması • L2 və L3 avadanlıqlarda konfiqurasiyanın şifrələnməsi • Mac security <p>Praktiki məşğələ: Avadanlıqlara şifrənin qoyulması</p> <ul style="list-style-type: none"> • Praktiki məşğələ: Switch -də interfeyslərin Mac ünvana bağlanması

8. Attestasiya və qiymətləndirmə

Təhsil programı üzrə attestasiya və qiymətləndirmə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 13 mart 2019-cu il tarixli KQ-06 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası” əsasında həyata keçirilir.

Modullar üzrə qiymətləndirmədə test sualları, sual-cavab, praktiki tapşırığı və praktiki keysin həlli kimi qiymətləndirmə üsullarından istifadə edilə bilər.

Təhsil programı üzrə attestasiya və qiymətləndirmə prosesindən müvəfəqqiyət əldə edilmiş təhsilalanlar peşə təhsili haqqında sertifikat əldə edəcəkdir.



9. Tədris edəcək pedaqoji heyətə qoyulan tələblər

Tədris aparacaq mühəndis-pedaqoji heyət üzvünün müvafiq peşə-ixtisas sahəsi üzrə baza təhsili (ali, orta ixtisas) və ixtisas üzrə stajı (azı 3 il istehsalat və ya pedaqoji təcrübəsi) olmalı, tədris etdiyi modullar baza ixtisasına uyğun gəlməlidir. Təlimçi tələbələr və həmkarları ilə ünsiyyət qurmaq bacarığına, əlaqələndiricilik, istiqamətvericilik, əməkdaşlıq, tədqiqatçılıq, özünü təhsil və idarəcilik bacarığı, öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığı; ədalətlilik, məsuliyyətlilik və cavabdehlik, xüsusiyyətlərinə malik olmalıdır.

Tələbələrin ixtisasları üzrə dövrün tələbatına uyğun elmi-nəzəri bilikli mütəxəssis, tədqiqatçı kimi yetişmələrinə çalışmalı, müasir texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etmək, innovativ təlim metodlarından, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək bacarığı aşılmalıdır.

10. Tövsiyə edilən dərslik və avadanlıq siyahısı

Tövsiyyə edilən texniki təchizat və avadanlıq siyahısı:

Nəzəri dərslərin tədrisi - müxtəlif texniki vasitə (sürətli internet, kompüter və proyektor) ilə təchiz edilmiş sinif otağı

Praktiki dərslərin tədrisi – praktiki avadanlıq, alət və təchizata malik laboratoriya

- Virtual mühitin yaradılması üçün Server (virtual maşın quraşdırmaq - PacketTracer)
- Müəllim üçün: Min. 16 gb RAM, üzərində Raid Controller və şəbəkə kartları, i5 ve ya i7 yeni nəsil kompüter
- Tələbələr üçün: min. 8 gb RAM və i5, i7 yeni nəsil kompüter

Tövsiyə edilən dərslik siyahısı:

- Network+ (N10-007) Certification Guide - (Network devices and configuration, VPN)
- CCNA 200-231 Official Cert Guide Library- (Static and Dynamic Routing, Access List)